



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 68 (8384) BAZAR, 12 aprel 2020-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

*İlham Əliyev*



## İlham Əliyevin türkdilli dövlətlərin həmrəyliyinə tarixi töhfəsi

Ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin sıx və səmərəli əməkdaşlığı, həmrəy olmaları qloballaşan və sürətlə dəyişən dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Çünki bu, türk dövlətlərinin qlobal təhdid və çağırışlara cavab verə bilmələri, daha da möhkəmlənmələri, dünyada cəryan edən proseslərə təsir göstərə bilmələri, öz maraqlarını müdafiə etmələri baxımından olduqca vacibdir.

**Azərbaycanın sədrliyi əməkdaşlığı daha da dərinləşdirəcək**

Bütün dünyanın koronavirus təhlükəsi ilə üzləşdiyi bir vaxtda türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri, bu qlobal problemin məni təsirlərini azaltmaq üçün birgə səy göstərmələri xüsusilə aktualdır. Təsəffüf deyil ki, rəsmi Bakı məsələyə bu prizmadan yanaşır. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas məqsəd də bundan ibarət olub.

Azərbaycan Prezidenti siyasi qətiyyət nümayiş etdirərək koronavirus infeksiyasının qlobal təhdidə çevrildiyi indiki şəraitdə də Türk Şurasının səmərəli fəaliyyətini təmin edir

Öncə onu qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycandan başlanan bir tarixi missiyadır. 2009-cu ildə Naxçıvanda tesis olunan Türk Şurasının məqsəd və vəzifələri türkdilli dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, ortaq marağ kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması və sairidir.

Ötən ilin oktyabrında Türk Şurasının Bakıda keçirilən VII Zirvə görüşü bütün dünyaya verilən ən mühüm mesajlarla yadda qaldı. Belə ki, dövlət başçılarının çıxışları göstərdi ki, münasibətlərin inkişafı ilə bağlı irəliləyən təkliflərdən əlavə türkdilli dövlətlərin birliyinə daha da gücləndirəcək. Ən əsası isə Bakı görüşü bir daha təsdiqlədi ki, qloballaşan və dəyişən dünya nizamında türk dövlətlərinin həmrəylik nü-

mayış etdirməsi olduqca vacibdir. Bakıda keçirilən sonuncu Zirvə görüşündə təşkilatın sıraları da genişləndi. Belə ki, həmin vaxta qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Türk Şurasına daha bir türk dövləti - Özbəkistan qoşuldu. Təbii ki, bu ölkənin Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı müasir dövrün tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, VII Zirvə görüşündə Türk Şurasına sədrlik Azərbaycanı qəbul etdi. Xatırladaq ki, indiyə qədər Azərbaycan nəinki siyasi sferada, o cümlədən global əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirib. Məsələn, respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyani Avropa ilə birləşdirən nəhəng infrastrukturudur. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-

qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir. Bütövlükdə Azərbaycan özünün şəxəlləndirilmiş nəqliyyat sistemi və logistika imkanları ilə həm də türk dünyasına öz töhfəsini verir.

Sədrlik dövründə isə rəsmi Bakının əsas məqsədi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə nail olmaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan təşkilatla sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.

**İlham ƏLİYEV:**  
"Çətin günlərdə də bir-birimizin yanındaıq"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir. Lakin Azərbaycanın Türk Şurasında sədrliyi çox mürekkəb dövrdə keçir.

Ardı 3-cü səh.

## Şəfqət, mərhəmət, humanizm bizim ən mühüm həyatı dəyərlərimiz olmuşdür

**Mehriban ƏLİYEVƏ:** "Xalqımızın həmrəy olmaq, insanseverlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır"

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliyə, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 11-də keçirilən qanvermə aksiyasında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevə "facebook" səhifəsində bununla əlaqədar paylaşım edib. Paylaşımında deyilib: "Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyatı dəyərlərimiz olmuşdür və bu gün də belədir. Bütün dünyanı sarıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insanseverlik nümayiş etdirmək,



diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və

Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Sizin bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layıqdır! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə ləqəy yanaşmayan və ölkəmizin yaxşılaşdırılmasına hazırlanan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!"

## Prezident İlham Əliyevə ünvanlanan məktublarda koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını almaq istiqamətində görülən tədbirlər yüksək qiymətləndirilir

**Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını alması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb, dövlət başçısının xalqımıza qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.**

Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladığı məktublarda ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktublardan bir qismini təqdim edir. Gəncə şəhərinin sakini **Seymur Məmmədov** dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bu cür ifadə edir: "Dünyanı sarıdan pandemiya ilə mübarizədə tibbin ən inki-

şaf etdiyi ölkələr belə aciz qalıb. Bəzi ölkələr vəziyyətə biganə yanaşdığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərdiyiniz nəticədə Azərbaycanın dünyada mühüm tədbirlər görüldü. Hazırda ölkəmizdə koronavirusa yoluxma hallarının sürətlə yayılmasının qarşısını operativ şəkildə alınır, bu istiqamətdə mühüm işlər görülür. Dünyada hər keçən gün pandemiya ilə bağlı vəziyyət dəyişir və Sizin rəhbərliyinizlə ölkəmizdə proseslərə çevik reaksiya verilir. Dövlət tərəfindən əhaliyə bir sıra gü-

zəştlər edilir, maddi dəstək göstərilir, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır. Bir vaxtda kimi xalqa yüksək qayğına üçün Sizə minnətdaram. İnandırım ki, xalqımız, eləcə də bütün başsuyuyetə bu beladan tezliklə xilas olacaq".

Zaqataladan **Fizə Mahmudova** ölkəmizdə Prezident İlham Əliyev kimi müdrik, uzaqgörən siyasi xadimin rəhbərlik etməsinə çox sevindiğini bildirir. Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə gələcənin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görüldüyünü, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəslin formalaşdığını qeyd edən Fizə Mahmudova yazır:

Ardı 2-ci səh.

## Azərbaycan «İqtisadi azadlıq indeksi»nə görə də dünyada top islahatçılar sırasındadır

Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlar davamlı xarakter daşıyır. Məqsədyönlü şəkildə aparılan bu islahatlar siyasi, iqtisadi, sosial və digər sahələri əhatə edir. Bütövlükdə isə islahatlar xalqımızın daha yaxşı yaşamasına, dövlətimizin möhkəmlənməsinə, ölkəmizdə sabitliyin təmin edilməsinə yönəldilib.

Ona görə də Azərbaycan xalqı bu islahatlara böyük rəğbət bəsləyir və dəstək verir. Təsəffüf deyil ki, dünyanın bir çox nüfuzlu qurumları, beynəlxalq reyting təşkilatları da Azərbaycan dövlətinin həyata keçirdiyi islahatları yüksək dəyərləndirirlər.

Azərbaycan "İqtisadi azadlıq indeksi"nə görə dünyada top islahatçıların sırasında da daxil olub. Belə ki, ölkəmiz ABS-in İrs Fondunun hazırladığı "İqtisadi azadlıq indeksi"nə görə bu il mövqeyini 16 pillə yaxşılaşdıraraq dünyada 44-cü pilləyə yüksəlib. Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan dünyada "İqtisadi azadlıq indeksi"ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır: "Prezident İlham Əliyev tərəfindən aparılan sistemli iqtisadi islahatların daha bir beynəlxalq uğurunun şahidiyik.

Ardı 3-cü səh.

Ölkəmizdə icra edilən nəhəng infrastruktur layihələrinin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsi yeni fakt deyil. Həmin qurumlar dəfələrlə öz hesabatlarında Azərbaycanda bu istiqamətdə görülən işlərin təkə ölkəmiz üçün deyil, dünya üçün də böyük əhəmiyyət daşıdığını bildirmişlər.

Məhz bu tədbirlər sayəsində ölkəmiz hazırda dünyanın mühüm nəqliyyat dəhlizlərinin qovşağında çevrilib. İndi şərq-qərb və şimal-cənub istiqamətlərində gedən əsas yollar Azərbaycandan keçir.

Məlum olduğu kimi, fevralın 28-də Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. Prezident İlham Əliyev həmin tədbirdə çıxış edərək "Cənub qaz dəhlizi"nin ölkəmiz və Avropa üçün əhəmiyyətini xüsusilə vurğulayıb. Bu layihə üzrə tərəfdaş olan ölkələrə - Gürcüstan, Türkiyə, Yunanistan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdarlığını bildirən dövlət başçısı vurğulayıb ki, həmin ölkələr unikal layihə olan "Cənub qaz dəhlizi" birləşdirir.



## Azərbaycan mükəmməl və səmərəli nəqliyyat infrastrukturuna malik azsaylı ölkələrdən biridir

Prezident İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihələrlə yanaşı, region və dünya üçün böyük əhəmiyyət daşıyan nəqliyyat infrastrukturunun da önəmini qeyd edərək demişdir: "Belə-

liklə, biz artıq tranzit ölkəyik. Tranzit ölkə kimi rolumuz əminəm ki, artacaq. Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafının stimullaşdırılmasıdır. Bu gün bu sektor çox müasir və səmərəlidir, Avrasiya

nəqliyyat qovşağı kimi mövqeyimizi gücləndirməyə kömək edəcək. Xəzərdəki ən böyük donanma bizə məxsusdur, 200-dən çox gəmi-miz var".

Ardı 8-ci səh.

## Ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirilir

Gədəbəylilər bu il də bol kartof istehsal edəcəklərinə əmindirlər

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının ən başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair tədbirlər həyata keçirməklə son illər uğurlu nəticələrə nail olmuşdur. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönəldilən irimiqvaylı layihələr demək olar ki, öz bəhrəsini vermişdir.

Qeyd edək ki, aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, yeni xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni istehsal sahələri yaradılır. Bunun da nəticəsində ölkəmizdə aqrar sektor gündən-günə inkişaf edir.

El arasında ikinci çörək adlandırılan kartofun da əhalinin işlətdiyi ərzaq məhsulları sırasında xüsusi yeri var. Doğrudur, indi ölkəmizdə bu vacib ərzaq məhsulunun istehsalı ilə bir çox rayonlarda məşğul olunur. Lakin kartofçuluğun inkişafı əsasən Gədəbəy rayonunun adı ilə bağlıdır. Artıq bu sahədə rayon sakinləri zəngin təcrübə toplaşmışlar. Gədəbəyde yetişdirilən kartof ölkəmizdə bu ərzaq məhsuluna olan tələbatı qismən ödəyir. İldən-ildə əkin sahələrini genişləndirən fermerlər hər hektardan götürdükleri məhsula görə də fərqlənirlər.

Ardı 8-ci səh.

- Özüni, doğmalarını və dostlarını qorumaq:
- Koronavirusa qalib gəlmək üçün

# EVDƏ QAL!

Biz birlikdə güclüyük!















# İlahiyyat İnstitutu distant dərslərlə bağlı onlayn iclas keçirib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə distant təhsilə dair onlayn iclas keçirilib.

Onlayn iclasda çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısını almaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.



rini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. O, müəllim və tələbələrə bir sıra tövsiyələrini bildirib. A.Şirinov COVID-19 infeksiyasının global pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, onları Umumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırıb.

Qeyd edib ki, tələbələr Təhsil Nazirliyinin tövsiyəsinə əsasən "Microsoft Teams" platforması üzərindən keçirilən dərslərdə aktiv olmalı, verilən tapşırıqları yerinə yetirməli, təhsildən bəcaşadıcı qəder geri qalmamalıdır. O, eyni zamanda müəllimlərə müraciət edərək, bu həssas zamanda tələbələrə qaçqı ilə yanaşılmasını, proqrama qoşula bilməyənlərlə fərdi qaydada çalışmağı tövsiyə edib.

Xeyalə MURADLI, "Azərbaycan"

# Azərbaycan mükəmməl və səmərəli nəqliyyat infrastrukturuna malik azsaylı ölkələrdən biridir

Əvvəll 1-ci səh.

Məlumdur ki, Azərbaycan Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə əsasən, demir yollarının səmərəliliyinə görə dünyada 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Eləcə də yolların keyfiyyətinə görə dünyada 27-ci yerdə olan Azərbaycan infrastrukturuna görə 34-cü yerdə qərarlaşıb.



dirməklə yanaşı, ölkəmizin dünyada olan nüfuzunu da artıracaq. Azərbaycan həmçinin Şərqlə Avropayı birləşdirən beynəlxalq əhəmiyyətli tranzit marşrutunu yaradılmasında fəal iştirak edir. Biz bütün region ölkələrindən əvvəl bu dəhlizin yaradılması üçün hamı siyasət iradə nümayiş etdiririk, həm də layihələrin icra edilməsində fəallıq göstəririk. Bunun sayəsində region ölkələri bu nəqliyyat dəhlizinin yaradılmasına bəzə qərar qəbul edəndəkdə Azərbaycanın bir sıra layihələr icra edilmişdir və bu, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində mümkün olmuşdur.

kifayət qədərdir. İkincisi, Ələt Beynəlxalq Ticarət Limanında nəhəng gəmilərin yan alıb yükünü doldurub-boşaltmaq üçün hər cür şərait yaradılıb. Üçüncüsü, bu yüklin Avropa-Qarın Dəniz yolu çəkilib. Bu yolun çəkilməsinin də təşəbbüsü Prezident İlham Əliyevdir. Maliyyələşdirilməsində də Azərbaycan həyata keçirib. Üstəlik, Türkiyə Şərqlən Avropaya uzanan bu marşrutunu səmərəli və işlək olmağı üçün Mərmer dənizinin altından demir yolu xətti çəkib. Qatır bu tuneldən keçərək Çexiyanın paytaxtı Praqaya çata bilər.

Rüstəm KAMAL, "Azərbaycan"

# Ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirilir

Əvvəll 1-ci səh.

Təkcə keçən il 10 min 377 hektarda kartof əkin rayon sakinləri hər hektardan məhsuldarlığı 114 sentnerə çatdırmış, nəticədə 118 min 297 ton kartof istehsal etmişlər. Bu uğurdan ruhlanan fermerlər bu il əkin sahələrini bir qədər də artıraraq 11 min hektara çatdırmış, qarşıya məqsəd qoymuşlar. İndiyədək rayonda 7 min hektara yaxın kartof ekilmişdir.



Hazırda Gədəbəydə ələ fermerlər var ki, hər hektardan götürdükleri məhsulda görə rayon göstəricisini xeyli qabaqlayırlar. Saratovka kəndinin sakini Əli İsmayılov belə fermerlərdəndir. O, keçən il 25 hektarda kartof ekmiş və hər hektardan 250 sentner məhsul götürmüşdür. Təsərrüfat rəhbəri istehsal etdiyi kartofu bir hissəsini toxum kimi satır. Rayonda bu təsərrüfatdan alınan kartof toxumunun yüksək kondisiyası olduğunu söyləyirlər.

Daşbulaq kəndinin sakini Hafiz Fərzəliyev isə sevincinin həddi-hüdudu yoxdur. O, ölkə başçısının sərəncamı ilə II dərəcəli "Əmək" ordeninə layiq görülüb. Kartof istehsalında daim nümunə olan fermer deyir ki, onun əməyinə verilən bu yüksək qiymətə cavab olaraq daha yaxşı işləməlidir. Keçən il 7,5 hektar sahədən yüksək məhsuldarlıq əldə edən fermer bu il həm əkin sahəsini genişləndirmək, həm də daha çox məhsul istehsal etməyi qarşısına məqsəd qoyub.

Sabir ƏLİYEV, "Azərbaycan"



# Dünya neft bazarında sabitləşməyə doğru "Qara qızıl" hasilatının azaldılması barədə saziş əldə edildi

OPEC+ qrupu (OPEC-in üzvü olan ölkələr və təşkilata üzv olmayan digər neft istehsalçıları), nəhayət, konstruktiv mövqə sərgiləyib gözlənilən ümidi doğrultdu: əldə olunmuş razılaşma dünya neft bazarında davam edən qeyri-müəyyənliyə son qoymaq üçün son fürsət kimi dəyərləndirildi və hasilatın azaldılması qərarlaşdırıldı.

Meksikanın mövqeyi ucubandan sövdələşmə üzrə yekun danışıqlar növbəti günə keçirildi. Axırda OPEC+ hasilatı ixtisar etməyin həcmi bir qədər yumşaldılı - 350 barel/gün. Bu rəqəm də meksikalı qane etmədi.

üçün neft hasilatını artırmaqdan başqa çarəsi qalmamışdı. ABŞ-in özü də dünya neft bazarında yaranmış vəziyyətdən narahat idi. Xüsusilə "qara qızıl"ın qiymətinin qısa müddət ərzində iki dəfə aşağı düşməsi Amerikanın neft şirkətlərini çətin vəziyyətə salmışdı.

"Qara qızıl" istehsalçıların sazişə gəlməsi asan olmadı. Hələ ötən ayın əvvəllərində OPEC-in iştirakçıları və tərəfdarları Yvanada bir araya gələrək gündəlik hasilatın 1,5 milyon barel azaldılması barədə razılığa gələ bilməmişdilər. İki iri istehsalçıdan Səudiyyə Ərəbistanı hasilatın ixtisarında tədik edir, Rusiya isə buna qarşı çıxırdı. Danışıqların uğursuzluqla başa çatması neftin qiymətinin son 18 ildə minimum həddə enməsinə səbəb oldu.

Belə olan təqdirdə videokonfransa qatılmayan ABŞ gözlənilmədən məsələyə müdaxilə etdi. Meksika və ABŞ prezidentləri arasında telefon danışığının nəticəsi olaraq Meksikaya kömək etmək üçün Vaşinqton özünün gündəlik neft hasilatını 250 min barel azaltmağa razı oldu. Beləliklə, Meksika istəyini nail oladı və sövdələşmə qüvvəyə mindi.

Bununla belə, neftin qiymətini qısa müddətə kəskin şəkildə yüksələcəyini gözləmək lazımdır. Bazarda tələbə təklif arasında fərq hələ çox böyükdür. Analitiklər qeyd edirlər ki, gündəlik neft hasilatının 10 milyon barel azaldılması "qara qızıl"ın qiymətini qoruyub saxlamağa kifayət etmir, çünki hazırda dünyanın neftə gündəlik tələbatı 30 milyon barel azdır.

APrelin 9-da dünya bazarında neftin qiymətini daha da aşağı düşməsinin qarşısını almaq üçün OPEC+ çərçivəsində 23 ölkənin iştirakı ilə videokonfrans başlandı. Forumun gedişində əvvəlcə gündəlik hasilatın may və İyun aylarında 10 milyon barel azaldılması haqqında razılaşma əldə edildi. Sonra ixtisar paylarının bölüşdürülməsi məsələsi müzakirəyə çıxarıldı. Səudiyyə Ərəbistanı və Rusiyanın hər biri hasilatı gündə 2,5 milyon barel ixtisar etmək öhdəliyi götürdü. Meksikanın məsələyə münasibəti həmin gün yekun sövdələşmənin əldə edilib qüvvəyə minməsinə imkan vermədi.

Beləliklə, neft ölkələri lazımlı olan qərarı qəbul etdilər. Bu qərar dünya iqtisadiyyatının gələcəyinə, ilk növbədə neft istehsal edən ölkələrin yaxın perspektivdə inkişafına təsirini göstərməlidir. Şübhəsiz, neft hasilatının azaldılması hər şeydən əvvəl üç böyük istehsalçının - ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın iradəsindən qaynaqlanırdı. Hələ bir ay əvvəl Ər-Riyadla Moskva arasında "qiymət müharibəsi"ndən söhbət gedirdi. O vaxt Rusiya Səudiyyə Ərəbistanı hasilatı azaltmaq təklifini rədd edəndən sonra Ər-Riyad hasilatı xeyli artırmaq və Moskva gözləmədiyi vəziyyətə düşmüşdü.

Mütəxəssislərin fikrincə, vəziyyətdən çıxmaq üçün ilk növbədə pandemiya təzliklə başa çatmalı və aparıcı ölkələr iqtisadi fəallıqını bərpa etməlidirlər. Onda neft tələbatı da artacaq ki, bu da qiymətin artmasını gözləməyə əsas verəcək. Artıq Çində iqtisadi fəallıq artmağa başlamışdır. Bir sıra Avropa ölkələri də bu istiqamətdə addım atmağa hazırlaşırlar. ABŞ-da isə iqtisadiyyatın bərpasına gələni ümid edilir.

# Milli Azərbaycan Tarixi Muzeyi ən yaxşı muzeylər siyahısındadır

Bu gün beşriyyətin məruz qaldığı koronavirus pandemiyası törətdiyi fəsadlar barədə narahatlıq doğuran məlumatlar yayılır. Belə çətin günlərdə mədəniyyət ocaqları da öz qaplarını ziyarətçilərinə bağlamalı olub. Ancaq texniki yeniliklər seçiyirlərse muzeylərə, onların ekspozitları ilə tanış olmaq imkanı verir.

Yaxşı göstərib. Sonradan muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, inşaat, biologiya, geologiya şöbələri, Qafqaza və Şərqlə dair kitabları əhatə edən zəngin kitabxana fəallıqını davam etdirib. Dövrün tələbinə uyğun olaraq muzeydə illər boyu dəfələrlə struktur dəyişikliyi olub.

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənavi mədəniyyət abidələrinin toplanması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni məarif müəssisəsidir. Muzeyin binası 2004-2007-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və nəzərati ilə əvvəlki görkəmini saxlamaqla yanaşı muzey tələbləri səviyyəsində bərpa və təmir olunub.

Bələ bir vaxtda Azərbaycan Milli Akademiyası Azərbaycan Tarixi Muzeyinin Milli Azərbaycan Tarixi Muzeyi MDB-nin 10 ən yaxşı tarixi muzeyi siyahısına daxil edildi. Muzeydən verilən məlumata görə, bu mədəniyyət ocağı MDB ölkələrinin tarixi və mədəniyyəti üzrə ziyarət və virtual ekskursiyalar üçün ən yaxşı muzeylər reytingində altıncı sıradadır. Bildirilir ki, reyting muzeylərinin populyarlığı və müzəyiləri virtual tur təkliflərinin analizinin nəticələrinə əsasən "TurStat" turizm portalı tərəfindən təşkil olunub.

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənavi mədəniyyət abidələrinin toplanması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni məarif müəssisəsidir. Muzeyin binası 2004-2007-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və nəzərati ilə əvvəlki görkəmini saxlamaqla yanaşı muzey tələbləri səviyyəsində bərpa və təmir olunub.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

# M.F.Axundov adına Milli Kitabxana ofset kağızı, qəzet kağızı, kitab cildi üçün karton xrom kağızının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (012) 493 51 24 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 15.04.2020-ci il saat 12:00-dək qəbul olunur. Ünvan: Az1000, Səbail rayonu, Xəqani, 57. E-mail: rubaba1964@mail.ru, muhasib@anl.az

Tender komissiyası

<b>BAŞ REDAKTOR</b>  <b>Bəxtiyar SADIQOV</b>	<b>Ünvan</b>  AZ 1073, Bakı şəhəri, Nəsimi rayonu, 529-cu məhəllə, IV mərtəbə e-mail: secretary@azerbajian-news.az, az.reklam@mail.ru, azerbajian-news@mail.ru, www.azerbajian-news.az	<b>Telefonlar</b>  Qəbul otağı - 539-68-71, Baş redaktor məsələləri - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib məsələləri - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-35, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsiblik - 539-59-33	<b>Qeydiyyat nömrəsi 1</b>  "Azərbaycan" qəzetinin kompüter mərkəzində yayınlb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir	<b>Rəsmi sənəd və çıxışlarda</b> sənədlərlə barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirflər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir  Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır	<b>Gündəlik qəzet</b>  <b>Tiraj 7352</b> <b>Sifariş 931</b> <b>Qiyməti 40 qəpik</b>
--	---	--	---	--	---